

The logo for Goyaçin magazine is set against a white oval background on a green border. The word "Goyaçin" is written in large, bold, colorful letters (blue, green, yellow, red) with a hand-drawn, expressive font. A blue hand is shown holding a blue pen, with the pen's tip pointing towards the letter "i". Above the letter "i", there is a small drawing of a bird in flight. To the right of the main title, the year "2003" is printed in black. On the far left, the number "Nº10" is also present. At the bottom center of the oval, the ISSN number "ISSN-0207-4710" is printed.



# ÜC OĞLANIN BİR SEVGİLİSİ

DÜNYA XALQLARININ NAĞILLARI

## İSPAN NAĞILI

Bir kişinin güzel bir kızı var idi. Amma onun qəribə xasiyyəti var idi. Bir dəfə kişi bağda işləyəndə bir-birindən güzel üç oğlan onun yanına gəldi. Oğlanlar dedilər:

- Sənin çox güzel qızın var. Biz onu almağa gəlmişik.

Ata dedi:

- Mənim qızım dağ yeli kimi tez-tez dəyişəndi. Hər şeydən əvvəl gərək onun öz fikrini öyrənək.

Ata evə getdi. Cavanlar isə intizarla həyətdə onun yolunu gözləməyə başladılar.

Qızının yanına gələn ata dedi:

- Bir-birindən güzel üç oğlan sənə elçi gəlib.

Bax gör onlardan hansını bəyənirsən.

Qız onlara baxıb gülümsündü:

- Onların üçü də mənim xoşuma gəlir.

Ata hırslandı:

- Sən üç oğlana birdən əre gedəcəksən?

- Mən onların hər hansı birinə əre getməyə hazırlam. Ancaq onların biri yox, üçü də mənə lazımdır.

Çaşbaş qalan ata bilmədi ki, oğlanlara nə cavab versin. O, xeyli fikirləşdi və axır ki, çıxış yolu tapdı:

- Mənim qızım sizin üçünüzü də bəyənir. Ancaq bir qız üç oğlanın arvadı ola bilməz. Ona görə də siz səyahətə çıxıb mənim üçün ən nadir hədiyyə axtarıb tapın. Kimin hədiyyəsi qızın xoşuna gəlsə, o mənim kürəkənim olacaq.

Oğlanlar heç bir söz demədən yola düşdülər. Birinci oğlan bir qocaya rast gəlib dərdini ona danişdi. Qoca ona dedi ki, dərdinin dərmanı məndədir. Sən mənim sehri güzgümü alsan, öz məqsədinə nail olarsan. Oğlan bütün pullarını verib həmin güzgünü aldı.

İkinci oğlan da həmin qocaya rast gəldi. Qoca bu oğlana sehri balzamla dolu cürdək təklif etdi. Oğlan olan-qalanını verib balzamı aldı.

Fərli bir hədiyyə tapmayan üçüncü oğlan fikirli-fikirli dəniz sahilində gəzirdi. Birdən o gördü ki, bir qutu dənizdən üzə-üzə ona sarı gəlir. Qutu sahilə çıxanda onun qapısı açıldı və içindən xeyli adam çıxdı. Axırıncı çıxan qoca dedi ki, oğlum, sən mənim sehri qutumu alsan uduzmazsan.

Oğlan bütün pullarını verib qutunu aldı.

Bir neçə gündən sonra oğlanların üçü də bir yerdə görüşdülər. Birinci oğlanın sehri güzgüsüne baxanda gördülər ki, sevdikləri qız çarpayıya uzanıb can verir.

Oğlanlar üçüncü oğlanın sehri qutusuna minib qızın yanına getdilər.

İkinci oğlanın sehri balzamını qızı içirən kimi o, sağalıb ayağa qalxdı və atasına dedi:

- Ata, görürsən ki, mən səhv etməmişəm. Sənə demişdim ki, bu oğlanların üçü də mənə lazımdır. Əger onlar olmasaydılardı, mən çoxdan ölmüşdüm. İndi sən mənə bir il möhlət ver, bu oğlanlardan birini özümə ər seçim. O biri iki oğlana da kəndimizdə qız tapılar.

Qızın dediyi kimi də oldu. Aradan bir il keçdi. Kənddə bir gündə üç toy oldu. Qızın hansı oğlunu özünə ər seçməsinizi özünüz tapın!

AND  
İÇİRƏM!

Rəssam ORXAN

# ÖLÜM HÖKİMÜ

DÜNYA XALQLARININ NAĞILLARI

## HERSOQOVINA NAĞILI

Sultanın sevimli qulu Ero ona ləyaqətlə qulluq edirdi. Heç kəsin ağıllına gəlməzdi ki, Ero nə vaxtsa Sultanı aldatmağa cəsarət etsin.

Bir gün Eronu gözü götürməyən qulluqlular Sultana xəbər gətirdilər ki, bəs Ero bağdan incir oğurlayıb.

Qəzəbli sultan Eronu yanına çağırıb dedi:

- Ax, Ero, Ero! Mən sənə necə inanırdım! Sən məni aldatdıǵına görə ölümə məhkumsan. Sənin uzun illər ləyaqətinə nəzərə alıb ic-

zə verirəm: hansı yolla ölmək istədiyini özün seç!

- Cox möhtərəm Sultan, siz öz sözünüzün ağası olacaqsınız mı? - Ero soruşdu.

- And içirəm, sözümüzün üstündə duracağam.

Ero dedi:

- Hörmətli padşah, əger belədir-sə, mən də öz atam kimi qocalıb, sonra ölmək istəyirəm.

Sultan gözləri yaşaran qədərgülü və Eronun günahından keçdi.

Tərcümə edəni və işləyəni  
R. ƏLİYEV

DÜNYA XALQLARININ  
NAĞILLARI

# İLAN AĞACI

YUNAN NAĞILI

Kostikas adlı bir kasıb var idi. O, gün doğandan, gün batanadək işləyər, yorulmaq bilməzdi. İşini qurtarandan sonra tütək çalar, onun gözəl səsindən özü də zövq alardı.

Bir gün Kostikas tütək çalanda hərdansa bir ilan gəlib mahnının sədaları altında rəqs etməyə başladı. İlan rəqsini qurtarandan sonra baş əyib yoxa çıxdı. Onun rəqs etdiyi yerdə bir kisə qızıl görən Kostikas heyrətləndi. O, qızılları götürüb evə getdi və başına gələnləri arvadına danışdı. Ancaq arvadına möhkəm-möhkəm tapşırı ki, bu haqda heç kəsə heç nə deməsin. Düz bir il kişi hər gün tütək çaldı, ilan isə rəqs edəndən sonra bir kisə qızıl bağışlayıb getdi.

Kostikas ölkənin ən varlı adamlarından birinə çevrildi.

Ancaq bir gün tütəyin səsinə ilan gel-

mədi. Kostikas onun yuvasını qazmaq qərarına gəldi. Birdən o gördü ki, ilan ölüb. Kişi acı-acı ağladı və ilanı gətirib həyətlərində basdırıldı.

Günlər bir-birini əvəz etdi. İlanın basdırıldığı yerdə bir ağac bitdi. Kostikas həmin ağacı ilan ağacı adlandırdı, ancaq bu haqda heç kəsə, hətta arvadına da bir söz demədi. Hər bazar günü adamlar bu sehri ağaçın başına yığışır, onun nə ağacı olması haqda mübahisə davam edirdi. Hami mərc gəlir, çoxlu pul qoyur, ancaq bu ağaçın nə ağacı olduğunu tapa bilən tapılmır ki, tapılmır. Kasıb Kostikas həmişə mərci udur, çoxlu pul qazanırı.

Həmin kənddə bir hiyləgər tacir yaşayır. O qərara gəldi ki, nə yolla olur-olsun bu ağaçın sırrını oyrənməli, Kostikas

kasın bütün var-dövlətinə sahib olma-lıdır. Bu məqsədlə o, Kostikasın arvadına hədiyyələr verdi və nahayət, öyrəndi ki, bu ağac ilan ağacıdır.

Növbəti bazar günü mərcəşmə mərasimində o, bütün var-dövlətini girov qoydu və mərci uddu. Kostikasın bütün pulları, qızılları əlindən getdi. Onu öz doğma evindən də qovdular. Arvadının xəyanətinin qurbanı olan Kostikas çöllərə düşdü. Qarşısına gələn müdrik qocaya öz başına gələnləri danışdı. Qoca ona dedi ki, sənin taleyin Günəşin evindədir.

Qoca bu sözləri deyib qeyb oldu. Kostikas Günəşin evini axtarmağa başladı. Qarşısına bir qarşı çıxdı. Başına gələnləri danışdı. O saat başa düşdü ki, bu adı qarşı deyil, onun taleyidir.

Qarşı Kostikasa dedi ki, səbrli ol, gəl birlikdə Günəş gözləyək. Nəhayət, Günəş gəlib çıxdı. Qarşı ona yalvardı

ki, başına müsibətlər gələn insana kömək etsin.

Günəş Kostikasa dedi:

- Öz kəndinizə qayıt və səni müflis edən, bu günə salan tacirlə mərcə gir. O deyəcək ki, şərqdən, sən isə mərc gəl ki, yox, bu gün günəş şimaldan doğacaq.

Kostikas Günəşin dediyi kimi etdi. Tamahkar tacirlə mərc gəldi ki, bu gün günəş şərqdən yox, şimaldan doğacaq. Qələbəsinə tam əmin olan tacir Kostikasın əlindəki sonuncu qızıllara sahib olmaq üçün camaatın qarşısında söz verdi ki, əgər uduzsa, bütün var-dövlətindən əl çəkəcək.

Hamı həyacanla Günəşin doğmasını gözləyirdi. Tacırın isə ürəyi partladı. Şimaldan doğan günəş dörd yana şəfəq saçırı. Yenidən var-dövlət sahibi olan Kostikas isə xoşbəxt-xoşbəxt güllümsəyirdi.

Tərcümə edib işləyən  
R. ƏLİYEV